

“MULTİKULTURAL DƏYƏRLƏR VƏ AZƏRBAYCANÇILIQ” MÖVZUSUNDA MÜŞAVİRƏ

Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin üzvü Rəşad Mahmudov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəl ümum-milliləşdirilmiş Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin parlaq xatirəsini ehtiramla yad etdilər.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirədə geniş nitq söylədi. Bildirdi ki, ölkəmizdə multikultural dəyərlərin təşəkkül tapması böyük tarixə malikdir. Azərbaycan ta qədimdən çoxmədəniyyətli, tolerantlığı



ilə seçilib.

Həyat sürətlə dəyişir. Multikulturalizmin vətəni kimi tanınan Avropada bu gün multikultural dəyərlərin böhranı baş verir. Sivilizasiyalararası dialoqla bağlı çoxlu problemlər yaşanır. Azərbaycan cəmiyyətində isə multikultural dəyərlər insanların gündəlik həyat normasına çevrilib. Ölkəmiz multikulturalizmin müdafiəsinə qalxmış bir cəmiyyət və dövlət olaraq öz sözünü dünyaya deyir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Artıq bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

Azərbaycanın multikultural dəyərlərin qorunub inkişaf etdirilməsinə xüsusi töhfələr verdiyini vurğulayan baş nazirin müavini multikulturalizmin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən oldu-

ğunu diqqətə çatdırıb. Artıq dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.

Bildirilib ki, ölkəmizdə tolerantlıq mühitinin əsasında ilk növbədə, siyasi sabitlik, sosial və iqtisadi inkişaf dayanır. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkərandada da aydın görmək olar.

Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın global problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Azərbaycanda sabitliyin, dincliyin və əmin-amanlığın hökm sürdüyünü bildiren baş nazirin müavini xalqımı-



zı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllinə üstünlük verildiyini qeyd edib. Aprel ayının əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatlarla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq edir.

Cəbhə bölgəsində baş verən son hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu nümayiş etdirdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müşavirədə çıxış edərək ümummilli lider Heydər Əliyevin multikulturalizm ənənələrinə daim önəm verdiyini, azərbaycançılıq ideologiyasını əsas prinsip kimi irəli sürdüyünü diqqətə çatdırdı. Bu gün ulu öndərin ideyala-

rının və siyasətinin uğurla davam etdirilməsi gözəl bəhrələr verir. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir lənkəranlı özünü ölkənin bərabərhüquqlu vətəndaşı hesab edir, möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək müstəqil Azərbaycanın dinamik inkişafında əzmlə, işgüzarlıqla çalışır.

Müşavirədə Milli Məclisin üzvləri Hacı Rəcəbli və Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi, professor Nizami Yusubov, YAP Masallı Rayon Gənclər Birliyinin sədri Məmməd Hüseyin Hüseynov, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonundakı Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ayazxan Əliyev çıxış etdilər.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirəni yekunlaşdırıb azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini, partiya üzvlərinin bu ideologiyaya daim sadiq olduğunu, siyasi həmfikirliyinin bundan sonra da ölkənin sürətli sosial-iqtisadi inkişafına layiqli töhfələr verəcəyini əminliklə bildirdi.

Əlisəfa HƏSƏNOV,
“Respublika”.